

AZƏRBAYCAN İNCƏSƏNƏT TARİXİ

ABBASQULU NƏCƏFZADƏ


# MUSİQİ

Azərbaycan milli  
kitabxanası



ŞƏRQ-QƏRB  
BAKİ 2018

## CEYHUN HACIBƏYLİ (1891-1962)



Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli (03.02.1891, Şuşa – 22.10.1962, Paris) yazıçı-publisist, tərcüməçi, naşir, redaktor, folklorşunas, ilahiyatçı alim, sovetoloq, milli operanın yaradıcılarından biri, içtimai xadim olub.

İştir Türkiyədə, iştərsə də Avropa ölkələrində azərbaycanlı mühacirçılardan müstəqil Azərbaycan, milli azadlıq namına həm siyasi təhlükətlər məsələ olur – taşkilatlar yaradır, qəzətlər, jurnallar çap edir, həm də müvafiq dövlət strukturlarına Azərbaycan problemlərinin həlli baxımdan təsir etməyə çalışırlar. Onlar beynəlxalq qurumlarla müraciətlər edir, sovet dövlətinin işgəlçilik siyasətini ifşa və tənqid edirdilər. Belə şəxsiyyətlərdən biri də Ceyhun Hacıbəyli idi. Təsəddüf deyil ki, o, Avropada Azərbaycan Mühacirət Mətbuatının yaradıcılığının ilk təşəbbüskarlarından biri idi.

Ceyhun Hacıbəyli 1891-ci il fevralın 3-də (bəzi qeynaqlarda fevralın 2-si) Azərbaycanın dildər guşalarından biri olan Şuşa şəhərində Əbdülhüseyn Hacıbəylinin ailəsində doğulmuşdur. İlk təhsilini Şuşada Haşım bəy Vəzirovun (1867-1916) mündür olduğu iki illik məktəbdə, orta təhsilini isə Bakıda Rus-Tatar Məktəbində almışdır.

C.Hacıbəyli bir müddət "Səadət" mədrəsəsində Üzeyir bəy Hacıbəyli ilə birlikdə müellim kimi çalışmışdır. O, 1906-ci il avqustun 15-də müellimlərin Bakıda birinci qurultayının keçirilməsi və tədbirin programının hazırlanması məqsədilə yaradılan komissiyadan faal üzvlərindən biri olmuşdur<sup>1</sup>.

1906-1907-ci illərdən isə metbu faaliyyətinə başlamış, "İttihad", "Azərbaycan" (rus dilində) və "Kaspı"nın alavası kimi çıxan "İzvestiya" qəzetlərinin redaktoru olmuş, "İrsad", "Proqres", "Tərəqqi", "Kaspı", "Baku" kimi qəzətlərdə məqalə, hekayə və felyetonlardan darc edilmişdir. Onun felyetonlarından biri olan "Pristav Ağa" dənə çox yayılmışdır. Əsər "Proqres" qəzetinin 1907-ci il 6 və 7-ci nömrələrində "Daqestanskiy" imzası ilə rus dilində çap olunmuşdur<sup>2</sup>. Ümumiyyətlə, Ceyhun Hacıbəyli həm yerli, həm də xarici mətbuatda müxtəlif imzalarдан istifadə etmişdir: "Dağıstanlı", "Azəri", "Ceyhun Dağıstanlı", "Dağıstanlı", rusdilli qəzətlərdə "Darestançik"<sup>3</sup>.

C.Hacıbəylinin Azərbaycan müğamları və musiqi klassikləri haqqında yazıları da çox maraqlıdır. Ceyhun böyük qardaşı Ü.Hacıbəyliyə həm həyatda, həm də musiqi sahəsində çox yardım edirdi. 1907-ci ilin son aylarında "İslamiyyə" məhmanxanasında "Leyli və Məcnun" operasının tamaşa yoxulması və baxımı alınmasına üçün çox gərgin məşqlər gedirdi. 1908-ci il yanvarın 12-də H.Z.Tağıyev

<sup>1</sup> "Sadayı-Qafqaz" qəzeti, 1918, 25 noyabr, №147; Tahiri A.H. Ceyhun Hacıbəyli – istiqlal aşığı və istedadlı qələm sahibi. / 6 mart 2014. Modern.az <http://modern.az/az/news/53052#gsc.tab=0>

<sup>2</sup> Дагестанский (Hacıbəyli C.Ə. – A.N.). Пристав Ага. Газета «Прогресс», 1907, №6-7

<sup>3</sup> Bu soyadı Ceyhun Hacıbəylinin taxallüsü idi. Bozuları bundan istifadə edib Hacıbəyliyilər yanlış olaraq Dağıstanlı kimi təqdim edirlər. Əslində Sarabskinin Sarab, Ərəblinskinin ərəb heç bir adiyyatı olmadığı kimi, Dağıstanının da Dağıstanla bağlılığı yoxdur.

teatrında tamaşa yoxulmuş "Leyli və Məcnun" operasının premyerasında Ceyhun Hacıbəyli İbn Səlam və Nofal obrazlarını böyük məharətlə yaratmışdır. Həmin təmaşanın afişalarında yazılır: "İbn Səlam – C.Dağıstanı", yəni Ceyhun Hacıbəyli<sup>4</sup>.

1908-ci ildə milyonluq və xeyriyyəçi Murtuza Muxtarovun (1857-1920) yaradımı ilə təhsilini davam etdirmək üçün öncə Rusiyaya getmiş, orada Sankt-Peterburq Universitetinin "Hüquq" fakültösündən daxil olmuşdur. 1909-cu ildə isə Fransada Parisin məşhur Sorbonna Universitetində "Siyasi işlər" fakültösündən ali təhsil almışa qərar vermişdir. Teləbə iken Bakıya qızetlərdə çap olunmaq üçün müxtəlif mövzularda maraqlı məqalələr gündəndirdi. C.Hacıbəyli 1909-cu ildə İ.S.Turgenevin (1818-1883) "Pulsuzluq" komedyasını ilk dəfə dilimizə tərcümə edərək əsəri Azərbaycan oxucusunun ixtiyarına vermişdir. Fransada təhsilini bitirdikdən sonra Ceyhun bəy peşəkar kadr kimi Azərbaycana qayıdır.

1912-ci il noyabrın 12-də Ceyhun bəy Zöhre Hacıqasimova-Hacıbəyli ilə evlənmişdir. Zöhre 1893-cü il aprelin 30-da Qubada doğulub. O, Həmdulla bəylə Kazan – Volqı tatarlarından olan Aişa xanumun qızıdır. Bakıda rus məktəbində orta təhsil almışdır. Baki Pedaqoji Məktəbini bitirmişdir. Bir il Sankt-Peterburqda tibbi təhsil almışdır. Hacı Zeynalabdin Tağıyevin Müsəlman Qızlar məktəbində 7 il mülliət işləmişdir. Qardaşı Musa bəy Hacıqasimov (1886-1935) müxtəlif vəzifələrdə çalışmışdır.

Filologiya üzrə elmlər doktoru Abid Tahiri yazır ki, C.Hacıbəyli Birinci Dünya müharibəsi noticasında Bakıya pənah getirən Qars qəçquruların yardım üçün keçirilən xeyriyyəçilik tədbirlərində də ondə gedənlərdən biri idi. 1918-ci ilin avqustundan Ceyhun Hacıbəyli Gəncəyə gedir və yeniyən qurulan Azərbaycan Cümhuriyyəti hökuməti ilə sıx temas yaradır. Hökumətin başçısı Nəsib bəy Yusifbəyli (1881-1920) ona və Şəfi bəy Rüstəmbəyli (1893-1960) rəsmi "Azərbaycan" qəzətinə naşrə hazırlamaq təklif edir. C.Hacıbəyli bu işə böyük məmənluqla razılıq verir və az vaxtdan sonra – sentyabrın 15-də onun redaktorluğu ilə "Azərbaycan"ın ilk nömrəsi işq üzü görür. O, qəzeti 88 nömrəsinin redaktoru olmuşdur. "Azərbaycan" qəzeti C.Hacıbəylinin ölkəmizdə çalışdığı sonuncu iş yeri olur.

1919-cu ilin yanварında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Versal (Paris) Sülh Konfransında iştirak etmək Fransaya göndərdiyi nümayandə heyətinin məsul katibi (müşavir) C.Hacıbəyli təyin olunmuşdur. Nümayandə heyətinin rəhbəri, Azərbaycan Parlamentinin sadri Əlimardan bay Topçubaşov (1862-1934), digər üzvləri isə Məmmədəsən Hacınski (1875-1931), Əkbər ağa Seyxülişəmov, Miryaqub Mirmehdiyev (1891-1952), Məmməd Məhərrəmov (1909-1982), Əhməd bay Ağaoğlu (1868-1939) idilər.

"İstiqlal aşığı Ceyhun Hacıbəyli" adlı metodik vəsaitdə yazılır: "Versala ezm olunan nümayandə heyəti öz işini çox böyük ustalıqla yerinə yetirir. Fasilələrdə davam edən konfransın yekununda "Antanta" ittifaqı Azərbaycanın müstəqilliyini tənqid edir. Bu, tabii ki, sovet Rusiyasını qəzəbləndirməyə bilməzdi. Nümayandə heyəti möcürüyyət qarşısında qalib elə Avropada məskunlaşmalı

<sup>4</sup> C.Eloğlu (Cəfər Cabbarlı – A.N.), Türk operası. "Maarif və mədəniyyət" məcmuəsi, 1926, №10-11, s. 38

<sup>5</sup> Əmrahov M. Ceyhun Hacıbəylinin novosindən iki məktub. "Ədəbiyyat" qəzeti, 2018, 26 fevral; <http://edebiyyatqazeti.az/news/gundem/1415-ceyhun-hacibeylinin-nevesinden-iki-mektub>

<sup>6</sup> Tahiri A.H. Ceyhun Hacıbəyli – istiqlal aşığı və istedadlı qələm sahibi. / 6 mart 2014; Modern.az <http://modern.az/az/news/53052#gsc.tab=0>

olur. Ceyhun Hacıbəyli də vətənə qayıda bilməyəcəyini qərarlaşdıraraq ailəsinə Fransaya götürtməli olur<sup>91</sup>. Beləliklə, o, 1920-ci ildən ömrünün sonuna kimi qurbanı ölkədə yaşamaq məcburiyyətində qalır.

Ceyhun bayın 1918-ci ildə Bakıda ilk oğlu dünyaya gelir, körpəyə nadir hallarda rast gəlinən adqomya olur. Ata Ceyhun Hacıbəyli övladını da Ceyhun (1918-1941) adlandırır. Həyat yolda Zöhrə Hacıqasimova-Hacıbəyli 1919-cu ildə körpə usağından da görətüb Fransaya Ceyhun bayın yanına gedir. Burada yeni qurulmuş ailo maddi cəhətdən sixıntılar keçirir, qürbətdə facioli günlər yaşayırlar. Balaca Ceyhun (onu ailədə Ceycik adlandırmırlar) Fransada çox çətinliklə təhsil alır. O, 1937-ci ildə Paris Hərbi Akademiyasını bitirdikdən sonra alman fəsiżimi lət döyüşə yolların. 1941-ci il aprelin 9-da Ceyhunun pilotu olduğu təyyara səmada vurulur və 23 yaşında qəhrəmanlıqla həlak olur.

Ceyhun Hacıbayılinin digər oğlunun adı isə Timurçındır (1920-1993). O Fransanın Nîmes şəhərində doğulub, 1985-ci ildə Azərbaycanda olub. Timurçın iki dəfə ailə həyatı qurub, hər nikahdan bir oğlu dünyaya gəlib. Birinci nikahdan onun oğlunun adı Jan Klementardır, hazırda Vyetnamda yaşayır, bir fransız kolle-

1920-ci ildə Ceyhun bay "Arşın mal alan"ın librettosunu fransız dilinə tərcümə edir və bunuluna bağlı Üzeyir bəyə məktub göndərdir. Ü.Hacıbəylinin Ceyhun bəyə ünvanlaşdırılmış 10 mart 1922-ci il tarixli cavab məktubundan belli olur ki, dahi bəstəkar "Arşın mal alan"ı in fransız dilinə tərcümə olunduğuna çox sevinir<sup>3</sup>. 1925-ci il iyunun 4-də isə Ceyhun bay bu əsəri Parisin "Femina" teatrında tamaşa qoymuşdur və əsər fransız xalqı tərəfindən böyük maraqla qarşılanmışdır. Əsərə Dubreuil dirijorluq etmişdir. Rolları fransız aktyorlar Jeo Derval (Sultan bəy), Dapoapyi (Süleyman), Marsel Monte (Əsgər), Thilda Passani (Gülçöhrə), Maqali (Asya), Suzanna Nova (Cahan), Lin Nolit (Telli), Presles (Volı) və digərləri ifad etmişdir. Səhnələşdirmə isə Azərbaycandan Avropaya gedən mühabirlər – Abbas bəy Atamalı<sup>4</sup> (?-1971), Fəris bəy Vekili<sup>5</sup> (1886-1978), Zöhra xanum Hacıbəyli<sup>6</sup>

<sup>1</sup> İstiqlal aşığı Ceyhun Hacıbəyli. Metodik vəsait, tərtibçi: Ruhiyyə Məmmədli. B.: F.Köçərli adına Respublika Uşaq Kitabxanası. 2016. s. 5-6

<sup>2</sup> Əmrəhov M. Ceyhun Hacıbəylinin nəvəsindən iki məktub. "Ədəbiyyat" qəzeti, 2018, 26 fevral; <http://edebiyatqazeti.az/news/gundem/1415-ceyhun-hacibeylinin-nevesinden-iki-mektub>.

<sup>3</sup> Dilqam Ə. Üzeyir Hacıbəylinin Paris məktubları. "Azad Azərbaycan" qəzeti, 2012, 14 sentyabr, s. 6.

<sup>4</sup> Abbas bay Atamalibayov - 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyət hökuməti Vərsal (Paris) Sübh Konfransında istirak etmək üçün Fransa gəndərdiyi nümayändən heynatı 7-8 ay sonra, yanı avqust ayında qoşulan an qara üzvü olmuşdur. O, Paris Parlamentin Sosialist fraksiyazının üzvü kimi mülakat fraksiya yoldaşı M.Moharrəmovun avzələmədi. Lakin həmin dövrdəki aylaq emzayıylı Bakıya getmiş M.Hacinski qayğımadından, digər tərəfdən de heyati işləri cəxaldıqlığın M.Maharrəmovun Parisdən ayrılmış mümkün olmamışdır. A. Atamalibayov üzərinə isə nümayändən heynatının katibi vəzifəsi qoyulmuşdur. 1920-ci illarda nümayändən heynatın tor-kubidən fəaliyyətdən çıxışon uzaqlaşmış. Paris birfazasında qayımtı daşlar üzrə mütxəssis kimi çalışmışdır. İkinci Dünya müharibəsi dövründə F.Əfəlibaylı-Düdəngiçkisi və F.Əmirzəcanlı birlikdə Almaniyada yaradılan və azərbaycanlı horbi əsrlərə yardım göstərməyi qarşısına məqsəd qoyman "Əlaqə heynat"ının üzvü olmuşdur. 1971-ci ildə Cılıdə yaşayan oğlu, kimyaçı-mühəndis Qalib Atamalının evində vəfat etmişdir.

<sup>5</sup> Faris bəy Vəkilli – Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ictimai-siyasi xadimi, mühəndis, diplomat. İxtisasını təkmilləşdirmək üçün Parisdakı "Reno" zavoduna göndorılmış və arvadı Liya Mirkəzim qızı Vəkilova-Talınskaya (1891-1965) ilə birgə 1927-ci ildək orada yaşamış, sonra Bakıya qaytmışdır.

<sup>6</sup> Zöhrə xanım Hacıbəyli – Ceyhun Hacıbəylinin həyat yoldası

(1893-?), Pəri xanım Topçubaşova<sup>1</sup> (1873-1947) və başqaları tərəfindən həyatı kecirləmisdir<sup>2</sup>.

Ceyhun Hacıbayı 1926-ci ildə "Azərbaycan teatrı" adlı məqaləsində Hüseyin Cavid və Cəfər Cabbarlı yaradıcılığından bəhs etmiş, onları ilk dəfə fransız oxucularına tanıtmışdır<sup>3</sup>. Biz Ceyhun Hacıbayıının coşxaxalı yaradıcılığını izledik. Sonda bildirək ki, onun şairlik fəaliyyəti də olsa olmuşdur. AMK-nin aməkdaş Komals Hacıyeva "Konservatoriyası" jurnalında Ceyhun Hacıbayıının Azərbaycan Cumhuriyyəti dövrüna has olumus bir şeiri xüsusi təqđid etmişdir:

*"Böyük bir inqilabın  
Alovları göründü:  
Əməkçiyə zülm edən  
Uzaqlara süründü.*

*Ağır gəldi bana da  
Yurtda işsiz oturmaq:  
Evda, yaxud yollarda  
Əli qoynunda durmaq.*

*Satdım bəgə xəncəri,  
Puluna kitab aldım.  
Nicatımız bundadır,  
İştə bunu anladım.*

*Burda bizə yeni ruh,  
Yeni fikir verirlər.  
Torpaq, hava, atəş, su  
Həp sizindir” deyirlər.*

Siz də o dağlar kimi,  
Yüksəklərə çıxınız.  
Qaranlıqda gizlənən  
Xürafəti yixınız”<sup>4</sup>.

Ceyhun Hacıbeyli 1962-ci il oktyabr ayının 22-də dünyasını dayanmışdır. Onu Parisin Sen-Klu adlanan qəbiristanlığında dəfn etmişlər. Ömür-gün yoldaş Zöhre xanımın, oğlanları Ceyhun və Timurçın, eləcə də Əlimardan bəy Topçubasovun (1862-1934) da məzarları bir-birinə yaxındır.

<sup>1</sup> Pəri xanım Topçubaşovanın atası – Həsən bəy Zərdabi, anası – Hənişə Məlikova, həyat yoldaşı – Əlimardan bəy Topçubəyov.

<sup>2</sup> "Arşin mal alan" (operetta) [https://az.wikipedia.org/wiki/Ar%C5%9F%C4%B1n\\_mal\\_alan\\_](https://az.wikipedia.org/wiki/Ar%C5%9F%C4%B1n_mal_alan_)

III. səhifə C. Q. Ağarbaycan teatrı / Paris. "Revvu dö mond müzulman" jurnalı, 1926, № 2

<sup>4</sup> Hacıyeva K.R. Hacıbəyli qardaşları və onların Azərbaycan musiqi mədəniyyətinin inkişafında rölu. / "Konservatoriya" jurnalı, 2017, №3, s. 72